

**Azərbaycan Dövlət İqtisad Universitetinin  
rektoru cənab Ədalət Muradova**

**Hörmətli Ədalət müəllim,**

Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyi ərəfəsində mən də bu təhsil ocağının bir məzunu kimi öz ürək sözlərimi Sizə çatdırmaqdan böyük fərəh hissi duyuram.

Yaradılmasının 90 illik yubileyini qeyd etməyə hazırladığımız Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. Güclü professor-müəllim heyəti, zəngin pedaqoji təcrübəsi olan Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyatın bütün sahələrində mütəxəssislər hazırlayan, ölkənin sosial-iqtisadi inkişafını təmin edən iqtisadçı kadrların yetişməsində müstəsna rolu olan ali təhsil ocağı kimi böyük nüfuza malikdir. Bu gün ölkəmizin dövlət və hökumət orqanlarında, müxtəlif nazirlik, komitə və şirkətlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin yüzlərlə məzunu yüksək vəzifələrdə çalışaraq Azərbaycanın sosial-iqtisadi inkişafına layiqli töhfələrini verirlər. Xarici ölkələrdən gələn minlərlə gənc universitetdə təhsillərini başa vurduqdan sonra öz ölkələrində uğurla fəaliyyət göstərirlər. Eləcə də İqtisad Universitetini bitirən minlərlə azərbaycanlı məzunlar bir çox xarici ölkələrdə və şirkətlərdə öz bilik və bacarıqlarını nümayiş etdirməklə ölkəmizi layiqincə təmsil edirlər.

Yarandığı gündən müxtəlif adlarla fəaliyyət göstərən indiki Azərbaycan Dövlət İqtisad Universiteti daxili və xarici bədxahların milli təhsil sistemimizə qəsdli nəticəsində bir sıra zərbələr almışdır. Azərbaycanı heç vaxt gözü götürməyən erməni düşmənlərimiz Qafqazda yeganə ali iqtisadi təhsil verən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun bağlanıb 1987-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutuna birləşdirilməsinə nail olmuşdular və 1987-1990-cı illər arasında ali təhsil ocağı Leninqrad Maliyyə-İqtisad İnstitutunun filiali kimi fəaliyyət göstərmişdi. 1990-2000-ci illər arasında Azərbaycan Dövlət İqtisad İnstitutu kimi fəaliyyət göstərən ali təhsil ocağı Ümummilli liderimiz Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində 2000-ci ildən İqtisad Universiteti statusu almışdır. Dövlət universitetləri içərisində özünəməxsus yeri olan Azərbaycan Dövlət İqtisad Universitetinin XXI əsrdəki fəaliyyəti daha məhsuldar olmuşdur. Bu uğurların təməlinə ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin ölkəmizdə təhsil islahatı ilə bağlı imzaladıqları tarixi qərarlar dayanır.

Son 20 ildə ali məktəb elmi-pedagoji fəaliyyətini, iqtisadçı kadrların yetişdirilməsində uğurlarını davam və inkişaf etdirərək, hazırda 90 yaşını qeyd etməyə hazırlaşır. Ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin universitetin yubiley tədbirlərində və universitetdə keçirilən müxtəlif görüşlərdə çıxışları zamanı ölkə iqtisadiyyatını irəli aparmaq, dünyanın mürəkkəb maliyyə, iqtisadi sisteminə qoşulmaq üçün müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər yetişdirmək istiqamətində qarşıya qoyduğu vəzifələr universitetin inkişaf strategiyasının əsasını təşkil etməklə davamlı olaraq müvəffəqiyyətlə icra olunur.

Bu gün Universitetin kollektivi möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və qayğısının nəticəsində, təhsildə və elmdə yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir.

Sizə məlumdur ki, mənim də həyatımın bir hissəsi Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlıdır. Belə ki, 1984-1988-ci illərdə orada təhsil almışam. Bu günədək onlarla müxtəlif rəhbər vəzifələrdə işləmişəm və hazırda ölkə başçısının sərəncamı ilə

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıram. Tam səmimi deyə bilərəm ki, bu universitetdə qazandığım bilik və bacarıqlar mənə tapşırılan bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyimə böyük kömək etmişdir. Mən fəxr edirəm ki, bu universitetin məzunuyam. Fəaliyyətimin bütün mərhələlərində iqtisadçı olmaq istəyən gənclərə bu qocaman ali məktəbdə təhsil almalarını tövsiyə edirəm.

Sonda mən universitetin rəhbərliyini, müəllim və tələbələrini, məzunlarını Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Universitetin bütün kollektivinə təlim-təhsil fəaliyyətinin bütün sahələrində yeni uğurlar arzulayıram.

*Hörmətlə,  
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı,  
“Şöhrət” ordenli Camalzadə Mərdan Talib oğlu*